

Qiymətli Kağızlar Bazarının İnkişaf Planı təsdiqlənib

17 may 2011-ci ildə Prezident Əliyev “2011-2020-ci illər üçün Azərbaycan Respublikasının qiymətli kağızlar bazarının inkişafı” Dövlət Proqramını təsdiqləyib.

Proqramın əsas məqsədi qiymətli kağızlar bazarını müasirləşdirməklə risklərin səmərəli idarə olunmasını və geniş kapitalizasiya imkanlarını təmin etməkdir.

Proqram aşağıdakıları özündə ehtiva edir:

- Qiymətli kağızların qeydiyyatı mexanizmlərini təkmilləşdirmək məqsədi ilə Milli Depozit Mərkəzinin bazasında dövlət və korporativ qiymətli kağızların mərkəzi depozitar sisteminin yaradılması;
- Elektron ödəniş imkanlarını özündə ehtiva edən mərkəzləşdirilmiş klirinq sisteminin yaradılması;
- Pensiya fondlarının yaradılması;
- Xarici fond bazarında ticarət olunan qiymətli kağızların yerli bazarda, habelə yerli qiymətli kağızların xarici kapital bazarlarında ticarət olunmasına yönələn tədbirlər;
- Qiymətli kağızlarla əlaqədar yeni qanunun qəbul edilməsi;
- Qiymətli kağızlardan əldə edilən investisiya gəlirlərinə və qiymətli kağızların satışından əldə edilən gəlirlərə vergi güzəştlərinin tətbiq olunması daxil olmaqla, qiymətli kağızları tənzimləyən vergi müddəalarında islahatların aparılması;
- Qiymətli kağızlar bazarına dair təlim və məsləhət kursları.

Dövlət Proqramında yuxarıda sadalanmış tədbirlərin müəyyən vaxt çərçivəsində həyata keçirilməsi nəzərdə tutulur.

İqtisadi İnkişaf Nazirliyi və Beynəlxalq Maliyyə Korporasiyası birgə olaraq layihə həyata keçirəcək

İqtisadi İnkişaf Nazirliyi və Beynəlxalq Maliyyə Korporasiyasının nümayəndələri Korporativ İdarəetmə Məcəlləsinin layihəsini hazırlamaq məqsədi ilə birgə işçi qrupu yaradıblar.

Hal hazırda, məhdud olaraq bəzi korporativ idarəetmə qaydaları Mülki Məcəllədə öz əksini tapıb. Azərbaycanın Korporativ İdarəetmə Məcəlləsi İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı tərəfindən 1999-cu ildə ilk dəfə qəbul edilən və 2004-cü ildə yenidən baxılan Korporativ İdarəetmə Prinsipləri əsasında layihələndiriləcək.

Konstitusiya Məhkəməsi fərdi icazəsiz əmək fəaliyyətinə görə sanksiyaları ləğv edib

2 dekabr 2011-ci ildə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunda İnzibati Xətalər Məcəlləsinin (Məcəllə) 53.8-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasının

müddəaları ilə uyğunsuzluğu məsələsinə baxılmışdır və 1 iyun 2011-ci ildən etibarən tətbiq olunacaq Qərar qəbul edilmişdir.

53-cü maddəyə əsasən fərdi icazəsi olmayan əcnəbiləri və ya vətəndaşlığı olmayan şəxsləri işə götürənlər AZN 30,000-35,000 məbləğində cərimə olunurlar. "İşə götürən" anlayışı hüquqi şəxslər, fiziki şəxslər və vəzifəli şəxslər anlayışlarını əhatə edir. Qeyd olunan Qərarda, Konstitusiya Məhkəməsi inzibati xətlər üzrə cərimələrin hüquqi şəxslər üçün 50,000 AZN-dək, fiziki şəxslər üçün 3,000 AZN-dək və vəzifəli şəxslər üçün 10,000.00 AZN-dək olmasını müəyyənləşdirən 25.4-cü maddəyə istinad edir. Bununla, baxmayaraq ki, hüquqi şəxslər üçün nəzərdə tutulan cərimə müəyyən olunmuş hədd daxilindədir, fiziki və vəzifəli şəxslər üçün qeyd olunan cərimə müəyyən olunmuş həddi aşır.

Konstitusiya Məhkəməsi qərar verib ki, bu inzibati cərimə Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci Maddəsinin I and V bəndinin, 71-ci Maddəsinin I və II bəndinin və 149-cu Maddəsinin I və III bəndinin prinsipləri ilə ziddiyyət təşkil edir.

Beləliklə, Konstitusiya Məhkəməsi Məcəllənin 53.8-ci maddəsinin 2011-ci il iyunun 1-dən qüvvədən düşmüş hesab edilməsi qərarını verib. Bu Qərarda həmçinin Parlamenta (Milli Məclisə) fərdi icazəsiz işə götürmə ilə bağlı cərimələrin hüquqi şəxslər, fiziki şəxslər və vəzifəli şəxslər üçün ayrı-ayrılıqda müəyyənləşdirilməsi tövsiyə olunub.

Balaxanı-Sabunçu-Ramana və Kürdəxanı yataqlarının daxil olduğu blokun hasilatın pay bölgüsünə dair saziş təsdiqlənib

Milli Məclis 6 may 2011-ci ildə Balaxanı-Sabunçu-Ramana və Kürdəxanı neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsünə dair Sazişi təsdiqləyib.

Saziş Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (ARDNŞ) və Alman şirkəti olan UGE-Lanser PTI arasında 2010-cu ildə iyun ayının 3-də imzalanmışdır. Saziş daha 5 il uzadılma imkanı ilə 25 il müddətinə qüvvədə olacaqdır. Sazişdə UGE-LANSER PTİ. LTD. şirkətinin iştirak payı 75 % və ARDNŞ-nin Ortaq Neft Şirkətinin payı isə 25 % müəyyən edilmişdir.

ƏDV-dən azad olunan malların siyahısına əlavələr

25 aprel 2011-ci ildə Nazirlər Kabinetinin 60 sayılı Qərarı ilə Əlavə Dəyər Vergisindən azad olunan malların siyahısı genişləndi. Qərar artıq 25 may 2011-ci ildən qüvvədədir.

ƏDV-dən azad olunan malların siyahısına artıq müxtəlif növdə vertolyotlar, təyyarələr və digər uçuş aparatları, aviasiyada istifadəsi nəzərdə tutulan mühərriklər və pnevmatik rezin şinləri daxildir.

Dövlət orqanları tərəfindən elektron xidmətlər dairəsinin genişləndirilməsi

Dövlət orqanları tərəfindən göstərilən xidmətlərin keyfiyyətini artırmaq baxımından 23 may 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müxtəlif inzibati orqanlarda elektron xidmətlərin tətbiq olunmasına dair Fərman imzalayıb. Bununla, Prezident Nazirlər Kabinetinə iki ay ərzində dövlət orqanları tərəfindən elektron xidmətlərin göstərilməsi üzrə qaydaların və xidmət növlərinin müəyyən olunması işini həvalə edib.

Bundan əlavə, Fərman elektron xidmətlər üçün internet informasiya bazasının yaradılmasını, elektron xidmətlərin fəaliyyət göstərməsi üçün tələb olunan sənədlərin siyahısının təsdiq olunmasını və layihəni lazımi səviyyədə reallaşdırmaq üçün digər planları da nəzərdə tutur.

Sahibkarlıq sahəsində aparılan yoxlamalara dair reyestr

13 aprel 2011-ci ildə Prezident Əliyev tərəfindən imzalanmış Fərman əsasında Ədliyyə Nazirliyi sahibkarlıq sahəsində yoxlamaların vahid məlumat reyestrini yaradıb. Reyestr həyata keçirilən yoxlamalar haqqında mütəmadi olaraq yenilənmiş məlumatlar verəcək. Reyestr istifadəçiləri www.yoxlama.gov.az internet sahifəsi vasitəsi ilə reyestrdən istifadə edə bilərlər.

Vergilər sahəsində əməkdaşlığa dair Litva ilə Saziş

5 may 2011-ci ildə Vergilər Naziri Fazil Məmmədov və Litvanın Dövlət Vergi Müfəttişliyinin rəhbəri Modestas Kaseliauskas vergilər sahəsində texniki əməkdaşlığa dair saziş imzalamışlar. Saziş ratifikasiya sənədlərinin mübadiləsindən sonra qüvvəyə minəcək.

PwC Akademiyası - Hazırda Azərbaycanda!

PwC Azərbaycan PwC Akademiyasının keçirilməsini elan etməyə şaddır və Sizi 9 iyun 2011-ci ildə Park Inn mehmanxanasında, Dan ulduzu konfrans zalında saat 9:30-dan 12-yə qədər keçiriləcək “PwC Akademiyası - Hazırda Azərbaycanda” seminarına dəvət edir.

PwC Azərbaycan Akademiyasına həsr olunmuş seminarda siz işçilərinizin təlimi məqsədlərilə ən son və müasir həll üsulları və konsaltinq xidmətləri barədə məlumatlandırılacaqsınız, o cümlədən PwC-nin sizin müəssisənizdə işçi heyətinizin spesifik biliklərinin artırılmasında və şirkət daxili təlimlərin keçirilməsində necə yardımçı ola bilməsi haqda da məlumat alacaqsınız.

PwC Azərbaycan Akademiyası haqqında daha ətraflı məlumat əldə etmək üçün bu linkə müraciət edin: <http://www.pwc.com/az/en/events/pwc-academy-seminar-09-06-11.jhtml>

Bizim seminarda iştirak etmək üçün ad/vəzifə/şirkət haqqında məlumatları diana.mamedova@az.pwc.com ünvanına göndərin və ya Diana Məmmədovayla (+99412) 497 25 15 nömrəsi vasitəsi ilə əlaqə saxlayın. Qeydiyyat üçün son gün 8 iyun 2011-ci ildir.

Əlaqə:

Landmark, Ofis Plaza III, 12-ci mərtəbə, 90A Nizami küçəsi
Bakı AZ1010, Azərbaycan
Tel: +99412 497 2515, Fax: +99412 497 7411, www.pwc.com/az

Burada olan məlumatlarla bağlı hər hansı bir sual yaranarsa, Marketing və Məlumat üzrə Menecer, Fəridə Axundova ilə əlaqə saxlaya bilərsiniz, farida.akhundova@az.pwc.

© 2011 PwC. Bu xəbərlərdə əks olunan informasiya yalnız ümumi məlumat xarakteri daşıyır və hərtərəfli hüquqi analiz təşkil etmir. Məlumatların səhihliyinə və ya tamlığına dair heç bir zəmanət verilmir. Hər hansı bir nəticəyə gəlib onu tətbiq etməzdən (və ya etməməzdən əvvəl) oxucular öz spesifik məsələləri üzrə mütəxəssislərin məsləhətini almalıdırlar. Oxucuların bu xəbərlərdəki məlumata əsaslanıb hər hansı bir nəticəyə gəlib onu tətbiq etmələrinə və ya hər hansı vacib məqamı nəzərdən qaçırmalarına görə biz heç bir məsuliyyət daşırıq.